



Elməddin Behbud

Adətən, həqiqi alımların dünayla vidalaşma xəbəri bilinəndə ilk olaraq yada ‘alım öldü, aləm öldü’ deyimi düşür. Amma, nədənsə, mən həmişə düşünürəm ki, əslində, alımlar bütün həyatlarını aləmin əlməməsinə, işığın onlardan sonra da sənməməsinə sərf edirlər. Alım, həyat, insanlıq onlara görə üzərindəki tozu atı bilir, rəngarəng, maraqlı, mənəli olur, dəyişir, inkişaf edir. Alimin dəyeri həm də aləmin əlməməsi üçün nail olduğu nəticələrlə ölçülür. O da belə edirdi...

Qurd Dərəsindəki (Borçalı) Gəlyian kəndində anadan olmuşdu. Tale orta məktəbi bitirdikdən sonra onun yolunu öncə Bakıdan, sonra Peterburqdan, sonra da Əfqanistandan salmışdı. Əfqanistanın ölüm qoxusu gələn səhralarından, döyüş meydanlarından sağ-salamat vətənə dönmüşdü. Daha sonra isə yenidən Bakıya qayıdır. Həyatını bu şəhərə bağlamışdı. Amma, əslində, o şəhər adamı deyildi. O heç kənd adamı da deyildi.

Həyati fəsillərə, kənd-şəhərə

bilgилерден ibarət mühazirəyə döñərdi.

Onunla səhbət etməkdən, onu dinləməkdən inanmiram ki, kimse yorulardı. Sadə, rəvan və çox axıcı nitig vardi. Sanki Isanın həvarisi, Məhəmmədin (s.a.s) səhabəsi idi. Əhli-beytin İslam yolunda ve haqqı təbliğ etməkdə qarşılaşıqlarını böyük şövqle və xüsusi eşqle nəql edardı. Tanrı onu öyrətmək, təbliğ etmək üçün yaratmışdı. Elmi, doğrunu, həqiqəti, mərifəti...

Gerçek tariximizi öyrənməyim üçün nəyə gücü çatırdısa, hamisini edirdi. Efirlərdə çıxış edirdi, audio mühazirələr yazdırıldı, ictimai çıxışlar edirdi, veriliş aparırdı, auditoriyada mühazirə oxuyurdu, məqalələr yazırırdı, programlar tərtib edirdi, monoqrafiyalar, dərsliklər nəşr edirdi, test topluları hazırlayırdı, abituriyentlərlə çalışırdı

Hər il martın 22-də Suqovuşana, 26 iyundə Həzrəye sefər təşkil edirdi. Həmfikirlerini toplayıb Nədir şahın taxta çıxdığı və Şah İsmayılin atası Şeyx Heydərin uydugu torpağı ziyaret edirdi. Həm Suqovuşanda, həm də Həzrədə türk dövlətlərinin bayraqlarını nü-

laqeyd qalardı. Amma bu, ötəri olardı həmişə.

Tarix elmi üzrə elmi dərcəsi ondan üstün olan xeyli alim var olğadə. Amma onun qədər seviləni və tanınanı çox nadir olar. Çünkü o topladığı elmi bilikləri yalnız dar

lür. Bundan sonra qoşunun qalan hissəsi Gülüstan qalasına sığınır. Səfəvi qoşunları qalanı mühasirəyə alır. Ancaq mühasirə uzun çəkir. O zaman Şah İsmayıll Xətai bütün əmrlerini etrafına yığıb sual edir: “Size Gülüstan qalası lazı-

ru yola düşdü.

Sosial şəbəkədə az qala hamı bu məşum hadisədən yazsa da, dostlar həyacanla zəng etə də, nədənsə, evlərinin kandarına çatandək içimdə inyənin ucu boyda da olsa, ümid işığı vardi. Elə bilirdim ki, möcüzə olacaq və bizi görən kimi üzünə yarıməbəs-sümlü ifadə verib “qaşa, müridlərimi bir yerə toplamaq üçün özüm dedim, r haray salın ki, başıma iş gəlib” söyləyəcək, bir qədər danlılıqdan sonra hamını toplayıb səhbətə başlayacaq. Ancaq həyətlərinə çatanda darvazanın taybatay açıq olduğunu gö-rəndən sonra qəlbimdəki sonuncu ümidi də söndü, o işiq qeybə çəkildi...



Alım öldü, aləm öldü: Kərəm Məmmədovun doldurulması mümkün olmayan yeri

Sosial şəbəkədə az qala hamı bu məşum hadisədən yazsa da, dostlar həyacanla zəng etə də, nədənsə, evlərinin kandarına çatandək içimdə inyənin ucu boyda da olsa, ümid işığı vardi. Elə bilirdim ki, möcüzə olacaq və bizi görən kimi üzünə yarıməbəs-sümlü ifadə verib “qaşa, müridlərimi bir yerə toplamaq üçün özüm dedim, r haray salın ki, başıma iş gəlib” söyləyəcək, bir qədər danlılıqdan sonra hamını toplayıb səhbətə başlayacaq. Ancaq həyətlərinə çatanda darvazanın taybatay açıq olduğunu gö-rəndən sonra qəlbimdəki sonuncu ümidi də söndü, o işiq qeybə çəkildi...

dim ki, möcüzə olacaq və bizi görən kimi üzünə yarıməbəs-sümlü ifadə verib “qaşa, müridlərimi bir yerə toplamaq üçün özüm dedim, r haray salın ki, başıma iş gəlib” söyləyəcək, bir qədər danlılıqdan sonra hamını toplayıb səhbətə başlayacaq. Ancaq həyətlərinə çatanda darvazanın taybatay açıq olduğunu görendən sonra qəlbimdəki sonuncu ümid də söndü, o işiq qeybə çəkildi.

Təsəllimiz ləyaqətli övladları, tariximizin qaranlıq səhifələrinə işq tutan bir-birindən deyəri əsərlər miras qoyması, müasir tarixşünaslığımızda özünəməxsus iz buraxması, Azərbaycanın bütövləşməsini görməsə da, Şuşada üçrəngli bayraqımızın dalgalanmasına, minlərlə düşmən leşinin dərələrimizə səpələnməsinə şahidlik etməsidir.

Təsəllimiz həm də XIX əsrin sonu, ötən əsrin əvvəllerində İsmayıll bəy Qaspıralının, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin dərin özüllərini atlığı türk millətçiliyi hərəkatına 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllerində tükenməz enerjisi, bənzərsiz eradusiyası ilə böyük töhfələr vermesi, on minlərlə insanın ruhunda milli düşüncə toxumları əkməsidir. Milli antropoloq alim kimi bu sahədə ilk dərsliyi yazıb ərsəyə getirməsi və nəşr etməsidir. Minlərlə intellektual türk millətçisi, dövlətçiliyinə vurğun, vətənsevər yetişdirməsidir.

Ölüm haqqı, Adəm övladlarının hamısı bir gün dünayaya vidalaşıb haqqqa qovuşacaq. Amma göz-lənilməz şəkildə, səhlənkarlıqla-dan, özüne diqqətsizlikdənmi yaranan problem ucbatından belə erkən, heç kimlə sağollاشmadan əbədi yola üz tutması hamımızın qəlbini dərin kedərə bürüdü. Azərbaycanın müasir dördəki türk millətçi cameası özünün böyük ideoloqunu itirdi.

Əbədiyyətdə görüşənədək içimiz gəyinəyəcək, Kərəm müəllim. Səni həyatınızın sonunadək unut-mayacağıq.

Ruhun şad olsun!



bölmədən dayanıb-durmadan çalısb-çarşıydı. Həyat qayğılarından cəmiyyətin içtimai problemlərinin həlli, millətin maarifləndirilməsi, soyuna daha çox bələd olması və özü ilə iftixar duymasına qədər bir çox sahəde yorulmadan külüng çalırdı. Qarışqa kimi zəhmətkeş idi. Özünəməxsus təhkiyəsi vardi. Çox yox, iyirmi dəqiqə, yarımca saat onu dinləseydin, elə bilərdin ki, folklor tədqiqatçısıdır. Bu adamdan Azərbaycan dilinin və gen yaddaşımızın ucqarlarında ilisib qalan o qədər maraqlı ifadə, təşbih, atalar sözü, nəsihət, ehvalat eşidirdin ki, elə bilirdin, hansısa ozan, dərvish məclisindəsən.

Dostlarına adəti üzrə “qaşa” xitabı ilə başlayan müraciəti saatlarla süren müzakirəye, bəzən müba-hisəyə, tarixin dərin qatlarındakı

mayış etdirirdi, koloritli nitqi, özü-nəməxsus izahları ilə hamını mə-nevi cəhətdən qidalandırırdı.

Dünyasını dəyişdiyindən xəbər tutduğum 10 iyundan bu anadek ötən 20 ildən artıq müddətdə baş verənlər dayanmadan gözümüzün önündən keçir. Hamısı bir xatirədir...

Abituriyent məşğələləri apardı-ğrı evdəki, səfərlər zaman yolda, süfrə arxasındaki, telefon danış-qalarımızdakı, kafedradakı görüşləri-mizdəki, universitetin dəhlizlərin-də səhbətlərimizdəki, effir zamanı studiyadakı Hər bir detal indi sadəcə şirin və unudulmaz xatirəye dörüb mənim üçün.

Hamı kimi onun da xarakterinin özünəməxsus cəhətləri vardi. Bəzən adı bir kəlmədən inciyerdidi: “1500-cü ildə Cəbani döyüşündə Şirvanşah Fərrux Yasar öldürü-

auditoriyalarda paylaşırmışdı. Əli çatan, ünү yetən her yerde çərçivələri aşaraq tariximizi təbliğ edirdi, yorulmadan elmin populyarlaşmasi üçün çalışırdı. Hamının kitab oxumasını, gerçək elmi biliklərə yi-yələnməsini, vətənin siyasi sərhədlərindən çox etnik coğrafiyamıza köklənməsini istəyirdi.

Borçalya xüsusi və dəyişməz münasibəti, böyük məhəbbəti vardı. Son iller Gürcüstan sərhədçilərinin onu haqsız olaraq dədə-baba yurduna buraxmamasına görə çox tədirgin idi...

Müxtəlif məsələlərin müzakirəsi zamanı çəkməyi xoşladığı dəyişməz misallardan, tarixi hadisələrdən biri de Şah İsmayılin Gülüstan qalası kənarında söylədikləri idi: “1500-cü ildə Cəbani döyüşündə Şirvanşah Fərrux Yasar öldürü-

dir, yoxsa Azərbaycan?” Hamı cavab verir ki, elbəttə, Azərbaycan taxtig Eyni suali dəstələrinə də verərdig.

İyunun 4-da onunla kitab sərgisində görüşməyi düşündürdüm. Ağacların arasındaki kitab düzülən stollara yaxınlaşan kimi ilk sualım “Kərəm müəllim burdadır?” oldu. “Çapar”ın guşəsində dayanan Yusif bəy sorub öyrəndi ki, sərgidən çıxbıdı bir dəqiqə olar, ya olmaz. Gecikməyimə təəssüfləndim. Çünkü onu canlı şəkildə Yusif, Atilla və İbrahimə de tanıdacaqdım. Zəng vurmadım, dedim, on-suz da yaxın vaxtlarda toplantıların birində görüşəcəyik. Qismət olma-

dig. İyunun 10-da bəd xəbəri alan kimi Ceyhuna zəng vurdum. Sonra görüşüb Suraxaniya-evinə do-